

Rüstəmova N.M., Əhmədova S.H.

## GÖZÜN TORLU QİŞASININ QOPMASININ STASİONAR MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstututunun  
Şəhiyyənin təşkil və menençment kafedrası, Bakı

*Məqalədə torlu qışanın qopması olan pasiyentlərin stasionar müalicəsinin nəticələrini qiymətləndirmək məqsədi ilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.*

Torlu qışanın qopması diaqnozu qoyulmasından stasionar müalicəsinə olan 75 xəstənin məlumatları retrospektiv təhlil edilmişdir. Pasiyentlərin demografik və klinik əlamətlər üzrə variantlarına müvafiq avrd edilmiş grupparda əmlaliyyat ağrışmalarının təsviri müqayisə edilmişdir. Hesablamalar keyfiyyət əlamətlərinin statistikası ilə ilərində kompyuterdə Excel programının məlumatların təhlili üçün görənmiş apardılmışdır.

Vitrektomiya əmlaliyyatı edilmiş xəstələrdə 33,3±5,4% hallarda əyləncə, 8,0±3,1% hallarda yatrogen ağrılaşma, əmlaliyyatdan sonra ekssudativ reaksiya müşahidə edilir. Vitrektomiya 58,7±5,7% hallarda ağrılaşması, 41,3±5,7% hallarda ağrılaşmalarla keçir, intraoperativ və postoperativ ağrılaşması olan hər xəstədə orta hesabla 2,2 növbəylarıyla olmamışdır. Ağrılaşma riski cinsiyətdən, yaşdan, qopma sahəsinin ölçüsündən və yaxşı xəstəliklərdən asılıdır.

**Ayar sözlər:** gözün torlu qışasının qopması, görme itiliyi

**Ключевые слова:** отслойка сетчатки, острота зрения

**Key words:** retinal detachment, visual acuity

Stasionar müalicəsinə tələbatı olan ağır göz xəstəliklərindən biri – gözün torlu qışasının qopmasıdır. Xüsusilə torlu qışanın regmatogen qopması sosial-iqtisadi ağırılığı ilə daha çox diqqət cəlb edir [1-3]. Bu patologiyanın operativ müalicəsi (vitrektomiya) çox vaxt ağrılaşmalarla müşayidə edilir. G.H.Tareviç [1] göstərir ki, torlu qışanın regmatogen qopmasının operativ müalicəsi üçün tətbiq edilən ənənəvi vitrektomiya əmlaliyyatı zamanı müalicilin asaslıdır, peribazal vitrektomiya ilə müqayisədə 4 dəfə çox qanaxma, baş verir (müvafiq oolaraq 32,4 və 8,1%). Ənənəvi vitrektomiya zamanı 5,4% hallarda torlu qışanın yatrogen cirilması müşahidə edilir. E.B.Bəyəcəova, [2] torlu qışanın regmatogen qopmasının müalicəsində uniport (25G) vitrektomiyanın daha səməralı olduğunu asaslandırmışdır, say etmişdir. Oxsar elmi müdddədə digər alımların elmi işlərində rast gəlinir [3]. Torlu qışanın qopmasının müalicəsində vitrektomiyanın tətbiqinə dair coxşaxlı tədqiqatların nəticələrinin meta-analizi əmlaliyyatı səməralı olduğunu sübut edir [4]. Son illərdə vitrektomiya texnikasının

torlu qışanın qopmasının nəticələrinin pozitiv nəticələrinin çıxmasına imkan vermişdir [5].

Torlu qışanın qopması olan pasiyentlərin stasionar müalicəsinin effektivliyini artırmaq üçün xəstələrin kompleks müayinəsi surətdədir. Rusiyannıñ baradı məvcud standartları [8] geniş müyəynə programı nəzərdə tutur: oftalmoskopiya, vizometriya, perimetriya, kampermetriya, tonometriya, biomikroskopiya, qonioskopiya, oftalmoxromoskopiya, fluorescent angiografiya, lazer retinometriya, göz almasının ultrasəs müayinəsi (USM), elektroretinografiya və sair. Xəstələrin əmlaliyyatönüñ həkim-otolaringoloq, terapevt, stomatoloq tərəfindən müayinəsi zəruri sayılır.

**Tədqiqat işi** torlu qışanın qopması olan pasiyentlərin stasionar müalicəsinin nəticələrini və keyfiyyət əlamətlərini qiymətləndirməkdən ibarət olmuşdur.

**Tədqiqatın material və metodları.** Müşahidənin həcmindən əsaslandırmaq üçün torlu qışanın qopmuş xəstələrin müalicəsinin nəticələrinin intensivləyi baradı məlumatlardan istifadə edilmişdir. Tədqiqatın məqsədində müvafiq olaraq 75 xəstənin məlumatları retrospektiv təhlil

edilmişdir. Müşahidə programında pasiyentlərin demografik (yaş, cinsiyyət) və klinik (torlu qışanın qopmasının yayılma döarcəsi, yanşı göz xəstəlikləri, görən itiliyi, yanşı somatik xəstəliklər) məlumatlar toplamaq nəzərdə tutulmuşdur. Xəstələrin stasiyonar müalicəsi müdafiədən faktik müayinələrinin sayı və çeşidləri Rusiya Səhiyyə Nazirliyinin qubul etdiyi müvafiq standartlarının tabeləri ilə [8] müqayisə edilmişdir. Zəruri hesab edilmiş, amma faktik tətbiq edilmişmiş müayinələrin 100 xəstəyə düşən sayıyyası onun orta xəstəsə hesablanımdır. Sonadırsızlıqlı məlumatlara asasən əmlaliyyat zamanı və əmlaliyyatın dördən sonra gözə deyilən ağrışmaların çeşidlərinin uyğun təzhibi və orta xəstəsi müyəyn olunmuşdur. Pasiyentlərin demografik və klinik xarakteristikasının varianslarına müvafiq galon gruppaları əmlaliyyat ağrışmalarının təzhibi müqayisə edilmişdir. Hesablamalar keçiyət əlamətlərinin statistikası metodları ilə fərdi kompyuterdə Excel programının məlumatlarını təhlili zərfinə görə apardılmışdır.

**Tədqiqatın nəticələri.** Torlu qışanın qopması diaqnozu qoyulmuş pasiyentlərin vitrektomiya əmlaliyyatından əvvəlki demografik və klinik xüsusiyyətləri 1-ci cədvəldə göstərilmişdir. Göründüyü kimi, pasiyentlər arasında qadınlar, yaş 60+ və çox olanların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəkdir.

Torlu qışanın qopmasının yayılma sahəsi 42,7±5,7% hallarda bir kvadrant, 37,3±5,6% hallarda iki kvadrant və 20,0±4,6% hallarda ikidən çox kvadrantlı şəhət etmişdir. Pasiyentlərin 40,0±5,6%-da afakiya, 10,7±3,5%-da katarakt, 8,0±3,1%-da qlaukoma, 16,0±4,2%-da digər göz xəstəlikləri qeyd edilmişdir. Torlu

qışanın qopması olan gözlərdə görmə itiliyi 45,3±5,7% hallarda 0,1-dən kiçik 48,0±5,8% hallarda 0,1-dən - 0,2-ya qədər yalnız 6,7±2,8% hallarda 0,2-dən artıq olmuşdur. Xəstələrin 21,3±4,7%-da arterial hipertenziya, 26,7±5,1%-da ürəyin işemiya xəstəliyi və 5,3±2,5%-da şəkər diabet aşkar edilmişdir.

Torlu qışanın qopması pasiyentlərin əməliyyatönüñ müayinələri baradı məlumatlar 2-ci cədvəldə əks etdirilmişdir. Göründüyü kimi, on müühüm müayinələr (oftalmoskopiya, vizometriya, perimetriya, tonometriya, göz dibinin biomikroskopiyası, göz almasının ultrasəs müayinəsi (USM), həkim anesteziooloquñ və terapevtin müayinəsi, qanın və sidinin umumi analizi) tam həcmədən aparılmışdır. Bununla yanaşı, zəruri olan bir sıra müayinələr hissəvi yerinə yetirilmişdir, 5,3±2,6% hallarda kamipmetriya, 38,7±5,6% hallarda kəməkutivin biomikroskopiyası, 33,3±5,4% hallarda qonioskopiya, 9,3±3,4% hallarda flöorossent angioqrafiya, 10,7±3,6% hallarda lazer retinometriyası, 37,3±5,6% hallarda biomikroskopiya, 16,0±4,2% hallarda kompyuter analizatoru ilə torlu qışanın müayinəsi, 10,7±3,6% hallarda elektrotetininqrafiya, 9,3±3,4% hallarda görəmə analizatorunun həssəlləşdiriñ və labiliyyinin qeydiyyatı və xəstələr 80,0±4,6% hallarda həkim otolarinqoloquñ məsləhəti almışlar.

**Cədvəl 1.** Torlu qışanın qopması olan pasiyentlərin vitrektomiya əmlaliyyatından əvvəlki demografik və klinik xarakteristikası (n=75)

Əlamətlər	Saciyyələrin variantları	Say	%
Cinsiyyət	Kişi	30	40,0±5,6
	Qadın	45	60,0±5,6
Yaş, illər	≤49	14	18,7±4,5
	50 - 59	26	34,7±5,5
	60 +	35	46,6±5,7
Qopmanın yayılması	1 kvadrant	32	42,7±5,7
	2 kvadrant	28	37,3±5,6
	3 kvadrant və total	15	20,0±4,6
Yanaşı göz xəstəlikləri	Afakiya	30	40,0±5,6
	Katarakt	8	10,7±3,5
	Qlaukoma	6	8,0±3,1
	Digər	12	16,0±4,2
Görən itiliyi (torlu qışanın qopması olan gözlərdə)	<0,1	34	45,3±5,7
	0,1 - 0,2	36	48,0±5,8
	>0,2	5	6,7±2,8
Yanaşı xəstəliklər	Arterial hipertensiya	16	21,3±4,7
	Şəkərli diabet	4	5,3±2,6
	Ürəyin işemiya xəstəliyi	20	26,7±5,1

**Cədvəl 2.**Torlu qışanın qopması olan pasiyentlərin stasionar müalicəsi zamanı müayinələrlə şəhəsi (%)

Müayinələr	Edilib	Edilməlidir	Edilməyib	%
Oftalmoskopiya	75	75	0	
Vizometriya	75	75	0	
Perimetriya	75	75	0	
Kampimetryiya	5	9	4	5,3±2,6
Tonometriya	75	75	0	
Konjunktivanın biomikroskopiyası	46	75	29	38,7±5,6
Qonioskopiya	50	75	25	33,3±5,4
Fluorescent angioqrafiya	1	8	7	9,3±3,4
Lazer retinometriyası	2	10	8	10,7±3,6
Biomikroskopiya	47	75	28	37,3±5,6
Göz dibinin biomikroskopiyası	75	75	0	
Kompyuter analizatorunda torlu qışanın müayinəsi	3	15	12	16,0±4,2
Göz almasının USM-si	75	75	0	
Elektroretinogram	2	10	8	10,7±3,6
Görme analizatorunun həssaslığının və labiliyyinin qeydiyyatı	-	7	7	
Anesteziologun baxışı	75	75	0	
Otoloringoloğun baxışı	75	75	60	80,0±4,6
Terapevtin baxışı	75	75	0	

3-cü cədvəldə torlu qışanın qopmasının müalicəsi zamanı icra edilən bağlı vitrektomiyanın intraoperativ və postoperativ (bilavasitə omaliyyatdan sonra) ağırlaşmaları barədə məlumat verilmişdir. Omaliyyat zamanı  $33,3\pm5,4$  hallarda torlu qışa damalarından qansızma,  $8,0\pm3,1$ % hallarda torlu qışanın yatrogen cırılmasında qeyd olunmuşdur. Omaliyyatdan sonra  $24,0\pm4,9\%$  xəstədə ekssudativ reaksiya,  $16,0\pm4,2\%$  xəstədə tranzitor hipertenziya,  $5,3\pm2,6\%$  xəstədə infeksion ağırlaşma,  $4,0\pm2,2\%$  hallarda silikonun ön kameraya çıxmazı müşahidə edilmişdir. Büttövlükda operativ müalicə edilmiş gözlerin  $90,7\pm3,4\%$ -da müşahidə edilmişdir. Torlu qışanın qopma səhəsindən (yayılmış hallarda yüksək) və yanşı göz xəstəliklərinin olmasına asılı olaraq artır.

**Tədqiqatın nəticələrinin müzakirəsi.** Omaliyyat zamanı torlu qışanın damalarından qanaxma və torlu qışanın cırılması barədə (orta hesabla hər bir ağırlaşmalı gözə 2.2). Operativ müalicə edilmiş 44 gözdə həc bir ağırlaşma qeyd almamışdır ( $58,7\pm5,7\%$ ). 4-cü cədvəldə torlu qışanın qopması diaqnozu qoyulmuş pasiyentlərin demografik və klinik göstəricilərinin variantlarına görə ayndı edilmiş yarımrüplərdə omaliyyat zamanı və omaliyyatdan sonra ağırlaşmaların intensivliyi barədə məlumatlar verilmişdir.

Gördündüyü kimi, omaliyyatın ağırlaşmanın riski cinsiyyətdən (kişilərdə yüksək), yaşdan (50 yaşdan sonra yüksək), torlu qışanın qopma səhəsindən (yayılmış hallarda yüksək) və yanşı göz xəstəliklərinin olmasına asılı olaraq artır.

**Tədqiqatın nəticələrinin müzakirəsi.** Omaliyyat zamanı torlu qışanın damalarından qanaxma və torlu qışanın cırılması barədə

**Cədvəl 3.**Torlu qışanın qopması ilə bağlı vitrektomiyanın intra- və postoperativ ağırlaşmaları

Ağırlaşmaların yaranma dövrü	Fəsadların növü	Say	%-la
Intraoperativ	Torlu qışa damalarından qanaxma	25	33,3±5,4
	Torlu qışanın yatrogen cırılması	6	8,0±3,1
Postoperativ	Ekssudativ reaksiya	18	24,0±4,9
	Tranzitor hipertenziya	12	16,0±4,2
	Silikonun ön kameraya çıxmazı	3	4,0±2,2
	İnfeksiya	4	5,3±2,6
Cəmi		68	90,7±3,4

**Cədvəl 4.**Vitrektomiyanın ağırlaşmalarının pasiyentlərin klinik xarakteristikasından asılılığı

Klinik əlamətlər	Əlamətlərin variantları	Ağrlaşmalar	100 nəfərə görə	Nisbi risk
Cinsiyət	Kişi n=30	32	106,7	1,33
	Qadın n=45	36	80,0	Nəzarət
	$\leq 49$ n=14	9	64,3	Nəzarət
Yaş, illar	50 - 59 n=26	22	84,6	1,32
	60 + n=35	37	105,7	1,64
Qopmanın yayılması	Məhdud (1 kvadrant) n=32	25	78,1	Nəzarət
	Yayılmış (2 və çox kvadrant) n=43	43	100,0	1,28
Yanaşı göz xəstəlikləri	Afakiya n=30	33	110,0	2,61
	Digar n=26	27	103,8	2,46
Xəstəliyi olmayan n=19		8	42,1	Nəzarət

alduğumuz məlumatlar ( $33,3\pm5,4$  və  $8,0\pm3,1\%$ )

T.M.Tarneb-in [1] aldığı məlumatlara ( $32,4$  və  $5,4\%$ ) çox yaxındır. Vitrektomiya hasil olunmuş yüzlərə elmi araşdırmanın metaanalizi [4] göstərir ki, omaliyyat zamanı torlu qışanın yatrogen sadələşməsi öksər müşahidələrdə qeyd olunmışdır. Çin Xalq Respublikasında torlu qışanın reeqmatogen qopması ilə bağlı vitrektomiya edilmiş pasiyentlərin demoqrafik və klinik xarakteristikası araşdırılmışdır [6]. Xəstələr arasında kişilərin payı yüksək olsa da, yaş tərkibində yaş  $50$ -dan az və çox olanların xüsusi çəkisi bərabər olmuşdur. Bizim müşahidəmizdə xəstələrin gender tərkibində kişişin payı çox olmuş, amma onların yaş tərkibində yaş  $50$ -dan çox olanların payı üstünlük təşkil etmişdir.

Əmaliyyatöni dövrədə pasiyentlərin həkim-terapevt, otolaringoloq və stomatoloq tərəfindən mütləq, endokrinoloq tərəfindən göstəriş olanda müayinəsi zəruri sayılır [2]. Yuxarıda qeyd edildiyi kimi, bizim müşahidələrimizdə xəstələrin kompleks müayinəsi tömən olunmamışdır.

Bəsləklə, torlu qışanın qopması olan pa-

sientlərin stasionar müalicəsinin keyfiyyət xarakteristikasında forqlı aspektlər mövcuddur, cərrahi müalicəsinin ağırlaşma cəhətimi adəbiyyatda bəlli olan yuxarı soviyyəyə yaxındır.

#### Nəticələr

1. Torlu qışanın qopması olan pasiyentlərin stasionarda cərrahi müalicəsindən avvalki müaiyinə programı standartlara tam uyğun deyil, zəruri hesab edilən mütəxassislərin baxışlı tam təmin edilmişir.
2. Torlu qışanın qopması diaqnozu ilə bağlı vitrektomiya omaliyyatında  $33,3\pm5,4$  hallarda qanaxma,  $8,0\pm3,1\%$  hallarda yatrogen ağırlaşma, omaliyyatdan sonra ekssudativ reaksiya müşahidə edilir;
3. Vitrektomiya  $58,7\pm5,7\%$  hallarda ağırlaşması,  $41,3\pm5,7\%$  hallarda ağırlaşma ilə bitir, intraoperativ və postoperativ ağırlaşması olan her bir pasiente orta hesabla  $2,2$  növ ağırlaşma olmuşdur. Ağırlaşma riski, yaşı  $60$  və çox olan kişilərdə qopma sahəsinin ölçüsündən və yanşı xəstəliklərin assosiasiyasından asılı olaraq çoxalır.

#### REFERENCES

1. Tagiyev G.N. Intraoperasiyonnye i rannkiye posleoperasiyonnye oslozhneniya pri khirurgicheskem lechenii regmatogennoy otslyoki setchati s primeniem sposoba peribazal'noy vitrektomii [Intraoperative and early postoperative complications in the surgical treatment of regmatogenous retinal detachment using the method of peribasal vitrectomy] // Oftalmologiya [Ophthalmology], 2018, vol. 3 (28), pp. 78-82.
2. Belousova Ye.V. Khirurgicheskoye lecheniye regmatogenennoy otslyoki setchati s ispol'zovaniem lokal'noy odnoportovoy vitrektomii [Surgical treatment of regmatogenous retinal detachment using local single-port vitrectomy]. Avtoreferat diss. ... kand. med. nauk [Abstract of Ph.D. thesis]. Moscow, 2016, 21 p.
3. Shkvorenko D.O., Zakharov V.D., Kukutina S.A. et al. Sravnitel'naya otsenka rezul'tatov khirurgicheskogo lecheniya regmatogenennoy otslyoki setchati [Comparative evaluation of the results of surgical treatment of regmatogenous retinal detachment] // Oftal'mokhirurgiya [Ophthalmic Surgery], 2015, No 4, pp. 43-50.

4. Gao X., Guo J. Meng X. et al. A meta-analysis of vitrectomy with or without internal limiting membrane peeling for macular hole retinal detachment in the highly myopic eyes // BMC Ophthalmology, 2016, vol. 6, p. 87.
5. Yang H., Yang Ch. Development of a full thickness macular hole after vitrectomy for rhegmatogenous retinal detachment: a sequential study via optical coherence tomography // BMC Ophthalmology, 2018, vol. 18, p.265.
6. Zang Z., Peng M., Wei Y. et al. Pars plana vitrectomy with partial tamponade of filtered air in rhegmatogenous retinal detachment caused by superior retinal breaks // BMC Ophthalmology, 2017, vol. 17, p. 64.
7. Yu Y., An M., Mo B. et al. Risk factors for choroidal detachment following rhegmatogenous retinal detachment in a Chinese population // BMC Ophthalmology, 2016, vol. 16, p. 140.
8. Prikaz MZ RF «Ob utverzhdenii standarta meditsinskoy pomoshchi bol'nym s otslojkoj i razryvami setchatki» №552 ot 2005 goda [Order of the Ministry of Health of the Russian Federation "On approval of the standard of medical care for patients with retinal detachment and tearing" No. 552 of 2005].
9. Stenton G. Mediko-biologicheskaya statistika [Biomedical statistics]. Moscow: Praktika, 1999, 459 p.

Рустамова Н.М., Ахмедова С.Г.

## ИСХОДЫ СТАЦИОНАРНОГО ЛЕЧЕНИЯ ПАЦИЕНТОВ С ОТСЛОЙКОЙ СЕТЧАТКИ

*Кафедра организации здравоохранения и менеджмента Азербайджанского государственного института усовершенствования врачей им. А.Алиева, Баку*

**Резюме.** В статье приведены сведения об исследовании, проводимом с целью оценки результатов стационарного лечения пациентов с отслойкой сетчатки. Был проведен ретроспективный анализ данных 75 больных, находившихся на стационарном лечении с диагнозом отслойки сетчатки. Было проведено сравнение частоты постоперационных осложнений в группах, разделенных по вариантам в соответствии с демографическими и клиническими признаками. Статистическая обработка проводилась методом анализа качественных признаков.

У больных с витрэктомией в  $39,3 \pm 5,4\%$  случаев наблюдается кровотечение, в  $8,0 \pm 3,1\%$  случаев ятрогенные осложнения, послеоперационная экссудативная реакция. Витрэктомия в  $58,7 \pm 5,7\%$  случаев проходит без осложнений, в  $41,3 \pm 5,7\%$  случаев с осложнениями. У каждого больного интраоперативными и постоперативными осложнениями в среднем отмечается 2,2 видов осложнений. Осложнения у мужчин в возрасте 60 и старше зависят от площади отслоения сетчатки и сопутствующих заболеваний.

Rustamova N.M., Ahmedova S.G.

## RESULTS OF INPATIENT TREATMENT OF PATIENTS WITH RETINAL DETACHMENT

*Department of Health organization and management, Azerbaijan State Advanced Training Institute for Doctors named after A. Aliyev, Baku*

**Summary.** The article provides information about the study conducted in order to assess the results of inpatient treatment of patients with retinal detachment. A retrospective analysis of the data of 75 patients who were in hospital treated with a diagnosis of retinal detachment was carried out. A comparison of the frequency of postoperative complications was made in groups divided by variants according to demographic and clinical signs. Statistical processing was carried out by the method of analysis of qualitative features.

In patients with vitrectomy in 39.3 to 5.4% of cases there is bleeding, in 8.0 to 3.1% of cases iatrorogal complications, postoperative exudative reaction. Vitrectomy in 58.7 to 5.7% of cases passes without complications, in 41.3 to 5.7% of cases with complications. Each patient has intraoperative and post-operative complications with an average of 2.2 types of complications. Complications in men aged 60 and older depend on the area of retinal detachment and comorbidities.

*Müəlliflərlə əlaqə üçün:*

**Rüstəmova Nazilə - akadem. Z.Əliyeva ad. Göz xəstəlikləri İnstитutu, assistent  
Əhmədova Sevinc - Azərbaycan Tibb Universiteti, assistent**

E-mail: hikmet.ibrahimli.64@mail.ru

**Rəyçi: t.ü.f.d., dosent N.O.Məmmədova**